

Bu günlərdə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının çox böyük tarixi mənası var. Müstəqillik tariximizdə ilk dəfə qurultay düşməndən azad edilmiş Qarabağda, xalqımızın musiqi beşiyi olan Şuşada keçirilir. Bu, hər birimizi çox qürurlandırır. Bu möhtəşəm hadisə bütün dünyaya mesajdır. Yəni, dünyada yaşayan azərbaycanlılar öz milli dövlətinin ətrafında sıx birləşiblər və həmrəydirlər. Şuşada keçirilən qurultay dünya azərbaycanlılarına torpaqlarımızın azad olunması sevincini yaşamaq, doğma torpaqları canlı görmək, eləcə də, erməni vandalizminin dəhşətlərini bütün dünyaya çatdırmaq imkanı qazandırıb.

V qurultay xalqımızın sarsılmaz birliyi barədə dünyaya mesajdır



Bəli, bu gün Azərbaycan yeni dövrə qədəm qoyub. Prezident İlham Əliyev öz çıxışında vurğulayıb: “Biz 30 il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi - mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar üçün. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq. Bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

Azərbaycan qədim və şanlı tarixinin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə 44 günlük Vətən müharibəsində parlaq qələbə əldə etməklə xalqımız regionda tarixi ədaləti

bərpa edibdir. Qeyd etmək istəyirəm ki, son onillər ərzində dünyada çox az ölkəyə öz ərazi bütövlüyünü bərpa etmək səadəti nəsib olubdur. Azərbaycan xalqı bunu öz müdrik liderinin ətrafında bir yumruq kimi sıx birləşərək əldə edib. Azərbaycanın başı ucadır. Dünyadakı dostlarımız bunu görür və sevincimizi bölüşürlər.

Növbəti qurultay xalqımızın mənəvi birliyini, həmrəyliyi daha da gücləndirəcək. Dünyanın hər yerindən Şuşaya təşrif buyuran soydaşlarımız tarixi Cıdır düşündə bir araya gəliblər. Onların hər biri Vətəndə, onun gözəl və qənirsiz bir parçası olan Şuşada olmaqdan çox məmnundurlar. Cəmi iki il bundan əvvəl belə bir xoşbəxtliyin baş verəcəyini təsəvvür etmək belə çətin idi. İki bundan əvvəl bu arzu bizə xəyal kimi görünürdü. Bu gün isə Şuşa azaddır, xoşbəxtdir.

Bu gün Şuşanın bütün şəhid fəthlərinin və qəhrəman müdafiəçilərinin ruhu şaddır. Onların arasında milliyyətçə yəhudi olan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov da var. Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsində də ölkəmizin yəhudi əsilli gəncləri fədakarcasına vuruşublar.

Azərbaycanda bu gün bütün xalqlar, eləcə də yəhudilər sülh və əmin-amanlıq içində yaşayıb yadırlar. Bura hər bir vətəndaşın doğma vətənidir. Bizim gücümüz tarixin ən ağır sınaqlarından üzəg çıxan mətin və sarsılmaz dostluğumuzdadır. Bu dostluğu biz ata-balarımızdan bir qiymətli əmanət olaraq almışıq və göz bəbəyi kimi qoruyacağıq.

Anatoli RAFAİLOV,
Milli Məclisin deputatı